


*Bənövşə Güloğlan qızı Məmmədova. Tərcümə fakültəsinin dekani filologiya üzrə fəlsəfə doktoru, dosent, professor.*

*The Dean of the Faculty is PhD in Philology, Associate Professor Banovsha Guloghan Mammadova.*



Tərcümə fakültəsi 2000-ci ildən müstəqil fəaliyyət göstərir. Tərcümə fakültəsi yüksək ixtisaslı tərcüməçilərin hazırlanması sahəsində ölkəmizin aparıcı mərkəzlərindən biridir. Fakültə müasir beynəlxalq standartlara uyğun təhsil sistemi ilə tələbələrə nəzəri biliklərlə yanaşı praktik təcrübə də qazandırır.

Tərcümə fakültəsi dünyanın müxtəlif universitetləri ilə əməkdaşlıq edərək öz potensialını artırmağı hədəfləyir. Fakültə Türkiyənin Hacettepe, İspaniyanın Mursiya, Koreyanın Hankuk və Chonbuk, İtaliyanın Milan və Fransanın Strasburq Universitetləri ilə sıx əməkdaşlıq edir.

#### **Fakültənin əsas istiqamətləri:**

1. Sinxron və ardıcıl tərcümə üzrə ixtisaslaşma;
2. Yazılı tərcümə (ədəbi, texniki, hüquqi, iqtisadi və digər sahələr üzrə);
3. Terminologiya və lüğətçilik sahəsində biliklərin verilməsi;
4. Tərcümə texnologiyaları və kompüter dəstəkli tərcümə proqramlarının öyrədilməsi.

Tərcümə fakültəsi tələbələrə yalnız peşəkar dil bacarıqları deyil, həm də geniş dünyagörüş, analitik düşüncə və ünsiyyət mədəniyyəti aşılayaraq onların əmək bazarında rəqabət qabiliyyətli mütəxəssis kimi yetişməsinə şərait yaradır.

Tərcümə fakültəsində aşağıdakı ixtisaslar tədris olunur.

050215 Tərcümə dillər üzrə

- Tərcümə (İngilis dili üzrə)
- Tərcümə (Alman dili üzrə)
- Tərcümə (Fransız dili üzrə)
- Tərcümə (İspan dili üzrə)
- Tərcümə (İtalyan dili üzrə)
- Tərcümə (Koreya dili üzrə)
- Tərcümə (Ərəb dili üzrə)
- Tərcümə (Çin dili üzrə)
- Tərcümə (Erməni dili üzrə)
- Tərcümə (Rus dili üzrə)

Tərcümə fakültəsində aşağıdakı kafedralar fəaliyyət göstərir:

1. Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikasi kafedrası.
2. German Dillərinin tərcümə nəzəriyyəsi və praktikasi kafedrası
3. Müasir Dillər Kafedrası

Tərcümə fakültəsinin nəzdində 3 mərkəz və 1 oxu zalı fəaliyyət göstərir.

- İspan dili mərkəzi
- Koreya Araşdırmalar Mərkəzi
- İtalyan dili mərkəzi
- Alman oxu zalı

Tərcümə fakültəsində Abbas Səhhət adına Qiraət zalı və Tərcümə Araşdırmaları Mərkəzi də fəaliyyət göstərir.

The Faculty of Translation has been operating independently since 2000 and is one of the leading centers in Azerbaijan for training highly qualified translators. The faculty provides students with both theoretical knowledge and practical experience in accordance with modern international standards.

**Currently, the Dean of the Faculty is PhD in Philology, Associate Professor, Professor Bənövşə Güloğlan qızı Məmmədova.**



## Azərbaycan Dillər Universitetinin Tərcümə Fakültəsi

### Azerbaijan University of Languages, Faculty of Translation



“Müasir dilləri və fərqli mədəniyyətləri öyrənərək gələcəyinizi formalaşdırın”

“Shape your future by learning modern languages and different cultures”



The Faculty of Translation expands its potential through cooperation with various universities around the world. It maintains close academic ties with:

- Hacettepe University (Turkey)
- University of Murcia (Spain)
- Hankuk University (Republic of Korea)
- Chonbuk University (Republic of Korea)
- University of Milan (Italy)
- University of Strasbourg (France)

#### Main Fields of Study:

- Simultaneous and consecutive interpreting
- Written translation (literary, technical, legal, economic, and other fields)
- Terminology and lexicography
- Translation technologies and computer-assisted translation tools.

The Faculty of Translation not only provides professional language skills but also develops students' broad outlook, analytical thinking, and communication culture, enabling them to become competitive specialists in the labor market.

#### Degree Programs Offered:

- Translation (English)
- Translation (German)
- Translation (French)
- Translation (Spanish)
- Translation (Italian)
- Translation (Korean)
- Translation (Arabic)
- Translation (Chinese)
- Translation (Armenian)
- Translation (Russian)

#### Departments:

1. Department of Translation Theory and Practice of Romance Languages
2. Department of Translation Theory and Practice of Germanic Languages
3. Department of Modern Languages

#### Centers and Reading Rooms:

- Spanish Language Center
- Korean Studies Center
- Italian Language Center
- German Reading Room
- Abbas Sahhat Reading Hall
- Translation Studies Center

#### Zəhra Ələsgərli

Mən, Zəhra Ələsgərli, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsi, İspan dili tərcümə ixtisasında təhsil almışam. Burada qazandığım biliklərlə yanaşı, dostluqlarım və müəllimlərimlə qurduğum münasibətlər mənim üçün böyük əhəmiyyət daşıyır.

*Universitetdə təhsil yüksək səviyyədə təşkil olunmuşdu. İxtisas dərsləri, praktiki məşğələlər və müxtəlif layihələr bizə yalnız nəzəri bilik deyil, həm də peşəkar bacarıqlar qazandırdı. Tərcümə sahəsinə yiyələnmək üçün müasir yanaşmalar tətbiq edildi və bunun nəticəsində həm yazılı, həm də şifahi tərcümə bacarıqlarımı inkişaf etdirdim. Bu, mənim gələcək karyeram üçün möhkəm bir təməl yaratdı. Bu illər mənə yalnız peşəkar təməl vermədi, həm də mənəvi zənginlik qazandırdı.*

*I, Zahra Alasgarli, studied at the Azerbaijan University of Languages, Faculty of Translation, majoring in Spanish Translation. Along with the knowledge I gained here, the friendships and relationships I built with my teachers were of great importance to me. Education at the university was organized at a high level. The specialized courses, practical sessions, and various projects not only provided us with theoretical knowledge but also professional skills. Modern approaches were applied in learning the field of translation, which helped me to improve both my written and oral translation skills. This created a strong foundation for my future career. These years provided me not only with a professional foundation but also with moral enrichment.*



#### Zəhra Ələsgərli

Mən Süleymanlı Fidan, Azərbaycan Dillər

Universitetinin rus - fransız tərcümə fakültəsinin 2025-ci il məzunuyam. Təhsil müddətində dilçilik, tərcümə

*və mədəniyyətlərəarası kommunikasiya sahəsində dərin biliklər əldə etmiş, rus, fransız və ingilis dillərində bacarıqlarımı xeyli təkmilləşdirdim.*

*Universitet illəri mənə müxtəlif layihə, təcrübə və tədbirlərdə iştirak etmək imkanı yaratdığı üçün, nəzəri biliklərimi praktikada tətbiq etmək imkanı qazandım.*

*Dil biliklərim mənə UNICEF Azərbaycan, ICYF-ERC, NAYORA, AGF və digər nüfuzlu qurumlarda təcrübə keçməyə və təşkilati bacarıqlarımı gücləndirməyimə imkanı vermişdir.*

*I am Fidan Suleymanli, a 2025 graduate of the Russian - French Translation Faculty of the Azerbaijan University of Languages. During my studies, I gained deep knowledge in linguistics, translation, and intercultural communication and significantly improved my skills in Russian, French, and English.*

*The university years gave me the opportunity to participate in various projects, internships, and events, which allowed me to put my theoretical knowledge into practice. My language skills enabled me to do internships at UNICEF Azerbaijan, ICYF-ERC, NAYORA, AGF, and other prestigious organizations, strengthening my organizational skills.*



#### Beynəlxalq Reytinglər /International Rankings



#### Əlaqə üçün / Contacts

- +99412 5642245
- tercume@adu.edu.az
- Təbriz küç. 81, Bakı, Azərbaycan
- Tabriz St.,81. Baku, Azerbaijan

